

Multikultural əhval-ruhiyyə tarixinin süzgəcindən keçib



Qloballaşan dünyamızda dövlətlər və millətlər arasındakı qarşıdurmalar, dini müxtəliflikə qarşı dözümsüz-lük halları son illər ərzində xeyli artıb. Birgə yaşayışın təmin olunması üçün tolerantlıq və multikulturalizmin daha çox inkişaf etdirilməsi vacibdir. Tolerantlıq artıq sadəcə müxtəlif xalqlar arasında münasibətlərin tənzimlənməsi deyil, dövlətlər səviyyəsində xüsusi siyasi kurs kimi tətbiq edilən bəşəri bir dəyərə çevrilib. Tarixə nəzər salsaq, görərik ki, tolerantlıq əvvəller də mövcud olub. "Tolerant" termini ilk dəfə XV əsr də yuxarı dairələrdən icazə almaq mənasında işlədilib. Tolerantlığın dövlət tərəfindən tətbiq edilən siyasi kurs kimi dəyərləndirilməsi XVI əsrənən sonrakı dövrlərə təsadüf edir. Lakin müasir dünyamızda bu anlayış xüsusi qanunlarla tənzimlənir, müxtəlif təşkilatlar və qurumlar tərəfindən qəbul olunan sənədlərdə vacib müddəə kimi öz əksini tapır.

AZƏRBAYCANDA MULTİKULTURALİZM VƏ TOLERANTLIQ

Azərbaycan əsrlər boyu multikulturalizmin, dinlər və millətlərə rəsası münasibətlərin inkişafında öz müstəsna rolunu oynayan çox nadir dövlətlərdən biridir. Ulu Öndərin rəhbərliyi altında Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyaset yeni mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Multikulturalizm bu gün Azərbaycanda gedən demokratik proseslərin ayrılmaz tərkib hissəsidir. Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili" elan etməsi heç də təsadüfi deyil.

"Azərbaycan əsrlər boyu dillərarası münasibətlərin inkişafında öz rolunu oynamışdır. İctimai-siyasi quruluşundan asılı olmayaraq bütün dövrlərdə Azərbaycanda dini və milli dözmüllük, tolerantlıq çox yüksək səviyyədə olub. Bu, Azərbaycan xalqının duyğularıdır, eyni zamanda, müstəqil Azərbaycan dövlətinin siyasetidir və Azərbaycanda fəaliyyət göstərən dini qurumların əməyiinin praktiki nəticəsidir" - Azərbaycan Prezidenti İlham Əliyevin bu fikirləri ölkəmizdə tolerantlığın xalqımızın bir həyat tərzi və mədəniyyət olmasını eks etdirir.

Azərbaycan xalqı qonaqpərvər xalqdır və dini müxtəlifliyə qarşı hər zaman tolerant münasibət göstərib, ölkəmizə təşrif buyuran qonaqlara qucaq açıb. Hazırda Azərbaycanda müsəlmanlarla yanaşı, pravoslav, Roma-katolik konfessiyaları, protestantlığın müxtəlif cərəyanları olan Yevangel-lüteranlar, Yevangel xristian baptistləri, 7-ci gün adventistləri, Molokan ruhani xristianları,

Alban-udi xristian dini icmaları, Avropa yəhudiləri-əşkinazılər, dağ yəhudiləri olan sefatlar, gürcü yəhudiləri, ənənəvi olmayan dini qruplardan olan krişnaçılardır, behai'lər və sair dinlərin mənsubları birlikdə tolerantlıq, əmin-amanlıq içinde yaşıyır və öz dini ibadətlərini rahatlıqla yerinə yetirirlər.

"XARİBÜLBÜL" FESTİVALI ÖLKƏMİZDƏ FƏRQLİ MƏDƏNİYYƏTLƏRƏ MALİK XALQLARIN HƏMRƏYLİYİNİN İFADƏSİ İDİ

Şuşada keçirilən "Xaribülbü'l" festivalı da ölkəmizdə fərqli mədəniyyətlərə malik xalqların həmrəyliliyinin ifadəsi idi. Festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların mədəniyyətini, musiqi və rəqs ənənələrini nümayiş etdirən çıxışlar Azərbaycanda dini və etnik tolerantlığın yüksək səviyyədə qorunmasına dair çox vacib bir mesaj verirdi.

Mövzu ilə bağlı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan multikulturalizmə, dini və milli tolerantlığa çox önəm verən və bunu siyasi xətt kimi həyata keçirən, dünyada multikulturalizmin ünvanlarından biri kimi tanınan bir dövlətdir. Onun sözlerinə görə, multikulturalizm Azərbaycan xalqının həyat tərzidir: "Ölkəmizdəki multikulturalizm siyaseti, multikultural əhval-ruhiyyə tarixinin süzgəcindən keçib bu günə kimi gəlib.

Fərqli mədəniyyətlərin daşıyıcısı olan 30-dan çox xalq Azərbaycanda tarixən yaşayıb və yaşayır. Demək olar ki, bütün dini konfessiyalar sərbəst şəkildə təmsil olunur. Müstəqillik qazandıqdan sonra Azərbaycanda milli-dini müxtəlifliyin qorunmasını dövlət

siyaseti səviyyəsinə qaldıran Ümummilli Lider Heydər Əliyevin yolunda bu gün də ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2020-ci il sentyabrın 27-də Ali Baş Komandanımızın əmri ilə erməni təxribatlarına qarşı əks-hücum əməliyyatları başlanan kimi xalqımız bir yumruğa çevriləməyi bacardı və dini, milli mənsubiyyətindən, dönyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə qoşuldu."

İcraçı direktor onu da bildirib ki, Azərbaycanda dövlət tərəfindən məscidlərimiz, kilsələr və sinaqollar bərpa olundu, yeniləndi. Hətta yeni dini ibadət məkanları istifadəyə verildi: "Azərbaycan Respublikasının Konstitusiyasında da qeyd olunduğu kimi, Azərbaycanda yaşayan bütün xalqların bərabərlik hüququ, eləcə də öz ana dilində danışmaq və təhsil almaq, öz mənsubiyyətini qorumaq mədəniyyətini təmsil etmək, və s. hüquqları tam şəkildə təmin olunub".

Qeyd olunub ki, multikulturalizm Azərbaycanın dövlət siyasetidir. Bu siyasetin əsasında ölkənin etnik, dini, dil və mədəni müxtəlifliklərinin qorunması dayanır. Multikulturalizm siyaseti dövlətin integrasiya siyasetini də möhkəmləndirir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) bu siyasetin həyata keçirilməsində əhəmiyyətli yerə malikdir: "Təmsil etdiyim Multikulturalizm Mərkəzi 2004-cü ildən fəaliyyət göstərir. Bu müddət ərzində ölkəmizdə olan bu rəngarəngliyin qorunması və təbliğ olunması istiqamətdə bir sıra layihələr həyata keçirilib. Belə ki, son dövrlərdə işğaldan azad olmuş



Azərbaycan Respublikasının
Medianın İnkışafı Agentliyi

Məqalə "Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyi"nin maliyyə dəstəyi ilə "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" istiqaməti üzrə hazırlanmışdır

ərazilərimizdəki dağıdılmış, vandallizmə məruz qalmış mədəni irsimizin yenidən bərpası, irsimizə qarşı edilmiş vəhşiliyin dünyaya göstərilməsi ilə bağlı həyata keçirilən layihələrdə Mərkəz olaraq fəal iştirak etmişik. Bundan başqa, xaricdən ölkəmizə gələn qonaqların həmin regionlara səfərləri tərəfimizdən təşkil olunub. Buna nümunə olaraq, oktyabrın 25-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) Los-Anceles şəhərindən bir sıra müsəlman, xristian və yəhudü dini icma liderlərinin ölkəmizə səfərini deyə bilərem. Vurğulayım ki, səfər çərçivəsində xarici qonaqların Bakı şəhəri ilə yanaşı, Gəncə, Şuşa və Ağdam şəhərlərinə səfəri təşkil edildi. Onlara Gəncə şəhərinin raket atəşinə tutulması nəticəsində həyatlarını itirən mülki şəxslər barədə məlumatlar verildi. Şuşa və Ağdam şəhərlərində erməni vandallizminin hansı həddə olduğu qonaqlara əyani göstərildi". "Bir tərəfdən etnik və dini konfessional rəngarəngliyin hökm sürdüyü Azərbaycan, digər tərəfdən isə mono-etnik və mono-konfessional Ermənistən həyata keçirdiyi vandallizm. Heç bir xalqın, dövlətin mədəniyyətinə və mədəni irsinə, dini ibadətgahlara hörmət etməyən bir xalq və dövlətdən danışıraq", - deyə R.Həsənov söyləyib.